




# NEAN



Logo və ikon (simgə) haqqında

**Layihə adı:** Nean

**Tipi:** logo & ikon (simgə)

**Stil (tərz):** "Noka Series 40 6th edition" ikonlar stili

**Veb sayt:** <https://www.neansoft.com>

**Tarix:** 09.11.2019

**Hazırlayan:** S-n Amil (developer-proqram tərtibatçısı)

**Qısaca Bilgi:** Bu logo NEAN (neansoft.com) üçün S-n Amil tərəfindən hazırlanmışdır. Logo (ya da ikon) veb saytın brauzerdə (internet bələdçisində) kiçik təsviri kimi (favicon), əsas (baş) logo kimi, gələcəkdə yaradılacaq proqramlar (tətbiqlər) üçün şəkil (ikon rəsmi) kimi və gələcək layihələrdə (proyektlərdə) istifadəsi üçün hazırlanmışdır. **Müəllif Hüquqları Qourunur!!!**


**NEAN** – poqram təminatı, texnoloji gizli bilgiler (məlumatlar), elektronika (basqı dövrələri, sxemləri), elm (bilgi), kompüter, mobil qurğular (cihazlar) üçün proqramlar (tətbiqlər) və digər başqa yenilikləri sizlərə çatdırır - sizinlə paylaşır və bütün bunlara aid dərslikləri (kitabları) sizinlə bölüşür. Buna görə NEAN üçün ən uyğun olan logo (nişanə, emblem) kimi texnoloji stildə (tərzdə) logo seçilmişdir.

“**NEAN**” sözü böyük hərflər ilə **Audiwide** fontu (yazı tipi, şrifti) istifadə edilərək yazılmışdır. İkon (simgə, nişanə) isə Nokia şirkətindən ilham alınaraq dizayn (tasarım) edilmişdir. İkon (simgə) – Nokia Series 40 6th Edition (2009-2011) telefonlarında olan Proqramlar (eng: Application) ikonu üzərində dəyişiklik və düzəlişlər edilərək hazırlanıb. Bu ikon həm Symbian əməliyyat sistemində (işlətim sistemində) proqram - tətbiq (application) fayl ikonudur, həm də Nokia S40 telefonlarında Java proqramların (tətbiqlərin) ikon şəklidir. Yəni, **.sis** və **.jar**, **.jad** fayl tipləri üçün hazırlanmış ikon rəsmidir.


İkonun orjinalı fotosu budur (43x43):




Bu ikon fotosundan örnek alınaraq kompüterdə AAA logo proqramında “vektor” qrafikasında onun oxşarı hazırlanmışdır. Çünkü, bir sonrakı mərhələdə bu ikonun üzərində işləmək və dəyişiklik edilə bilməlidir. İkonun oxşar vektor formatında fotosu aşağıda göstərilib.



Bu ikon şəkli 10 dərəcə sağa döndərilmişdir (saat əqrəbinin hərəkəti yönündə).




Ardınca bu ikonu (simgəni) 4 hissəyə parçalayaraq NEAN üçün ikon (simgə) hazırlanmışdır. Bu 4 parçacıq *romb* fiquruna bənzəyir. Və onlardan 1-i (ən birincisi) tünd göy rəngində (ya da səma mavisi rəngində), qalan digər 3-ü isə boz rəngdə dizayn edilmişdir (tasarlanmışdır).



Daha sonra **audiwide** fontundan (yazı tipindən) yararlanaraq NEAN sözü yazılmış və öncədən hazırlanan ikon yazının sağ tərəfinə yerləşdirilmişdir. Sonunda **NEAN logosu yaranmış oldu**)))



Bundan başqa NEAN logosu kompüterdə Adobe İllustrator CS6 proqramında bir daha vektor incəlikləri ilə işlənmiş, ara məsafələri, uzunluqlar, ölçülər və rənglər bir daha gözədən keçirilmişdir (yoxlanılmışdır).



**QEYD:** logodakı ara məsafələrində düzəlişlər və yardım etdiyi üçün qrafik dizayner olan Orxan Əhmədliyə ayrıca təşəkkür (bax: oorkdi.com Orkhan Ahmadli). Ayrıca logonun başqa stildə dizaynı (tasarımı) da var.



# İKON (SİMGƏ) HAQQINDA

NEAN ikonu (simgəsi) 4 parçaçıqdan ibarətdir. Bu 4 parçaçıq *romb* fiquruna bənzəyir. Və onlardan 1-i (ən birincisi) tünd göy rəngində (ya da səma mavisi rəngində), qalan digər 3-ü isə boz rəngdə dizayn edilmişdir (tasarlanmışdır). Logonun yazısı isə (nean sözü) açıq göy (mavi) rəngdədir.

Buradakı boz rəng türk millətinin (soyunun, kökünün) simvolu olan **Boz Qurdun** rənginə işarədir. Göy (ya da mavi) rəng isə **türk mənşəli** insanı təsvir edir. Loqonun quruluşundakı *romb* həndəsi fiquruna bənzəyən 4 parçaçıq isə Azərbaycanın milli dəyərlərindən olan paxlava və milli xalçalardakı **vətən anlamını** verən rombşəkilli naxış xatırladır. Milli xalçalarımızda bu naxışdan var.

**QEYD:** Bu logo heç bir **Subliminal mesaj (şüuraltı, bilinçaltı mesaj)** daşımır! Logodakı ikonun (simgənin) heç bir məxfi, “şeytani”, dini, sirli və s. başqa gizli mənalara - anlamları yoxdur!

## LOGONUN BƏNZƏRİ (OXŞARLARI) HAQQINDA

Bu logoya oxşar, bənzər logoların var olub-olmadığını yoxlamaq üçün <https://imgops.com/> saytında bu logo test edilmişdir. Ayrıca *Images Google Search, Bing, Yandex, TinEye, Reddit, Sogou* şəkil axtarış saytlarında bir daha gözdən keçirilmiş və 09.11.2019 tarixində heç bir nəticə (sonuc) tapılmamışdır.



✓ Bu sənəd Microsoft Word 2010 programında hazırlanmışdır.